

Sənaye məhsullarının rəqabətqabiliyyətliliyinin təhlili

S.S. Sadıqova

Azərbaycan Dövlət Neft
və Sənaye Universiteti

Açar sözlər: sənaye, mədənçixarma, məhsul, rəqabətqabiliyyətlilik, iqtisadiyyat, islahat, investisiya.

e-mail: sabina_n@mail.ru

DOI.10.37474/0365-8554/2020-12-51-56

Анализ конкурентоспособности промышленной продукции

С.С. Садыхова

Азербайджанский государственный университет нефти и промышленности

Ключевые слова: промышленность, добыча полезных ископаемых, продукция, конкурентоспособность, экономика, реформы, инвестиции.

Быстрое экономическое развитие Азербайджана, богатые природные ресурсы и доступ к мировому рынку, а также благоприятный инвестиционный климат привлекли внимание всего мира. Расположенная между Каспийским и Чёрным морями, наша страна имеет геополитическое и геостратегическое значение на международном энергетическом рынке. Размещение промышленных объектов имеет решающее значение для дальнейшего укрепления ненефтяного сектора. Развитие ненефтяного сектора было признано национальным приоритетом, и крупные инвестиции были направлены в ненефтяной сектор. Поэтому что необходимо обеспечить, чтобы структура промышленности была ориентирована на научные и технологические инновации. Для укрепления стратегических областей, таких как сельское хозяйство, пищевая промышленность, туризм, альтернативная энергетика и информационные технологии, были разработаны соответствующие национальные стратегии или дорожные карты.

Планы по созданию Особой экономической зоны, индустриальных парков и микрорайонов являются своевременным шагом к диверсификации экономики. Эти шаги, в дополнение к поддержке более широкой стратегии экономических реформ, служат основой для новой политики и подходов, но также служат для привлечения прямых иностранных инвестиций и создания новых рабочих мест.

Analysis of competitive performance for industrial production

S.S. Sadigova

Azerbaijan State University of Oil and Industry

Keywords: industry, extraction of mineral resources, production, competitive performance, economy, reforms, investments.


Fast economic development of Azerbaijan, rich natural resources and the access to global market, as well as the favorable investment environment attracted attention of the whole world. Our country, situated between the Caspian and Black Seas has geopolitical and geostrategic significance on the international energy market. The location of industrial objects has fundamental importance for further consolidation of nonoil sector, the development of which was announced as a national priority and large investments directed to it. Therefore, it is necessary to provide the industry structure to be oriented to the scientific and technological innovations. For the consolidation of strategic fields, such as agriculture, food industry, tourism, alternative energy and IT, corresponding national strategies or road maps have been developed.

The plans towards development of Special Economic Zone, industrial parks and microregions are well-timed acts for economic diversification. These measures in addition to the support of wider strategy of economic reforms serve as a basis for new politics and approaches, as well as for attraction of direct foreign investments and opening of new jobs.

Azərbaycanda neft sənayesi ilə yanaşı digər sənaye sahaları də inkişaf etmişdir. Belə ki, 1970-ci illarda ittifaqın neftməşqinqayırma məhsullarına olan tələbatının 75-85 %-i Bakıda istehsal olunan məhsullar hesabına ödənilirdi. Bu mənəvədə Azərbaycan həm də sənaye ölkəsi kimi səciyyələrin [1-4].

Azərbaycanda sənayenin inkişafına baxış

2015-2016-ci illərdə Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) - 745.8 mln. man. (1.38 %) artmışdır (şəkil 1). Həmçinin bu dövrdə qeyri-neft sektorunda da 5.6 % artım müşahidə olunmuşdur.



Şəkil 1. Azərbaycanda ÜDM göstəriciləri

ÜDM-in strukturuna nəzər yetirək, görür ki, 2015-ci ildə qeyri-neft sektorunun payı ÜDM-də 52.7 %, 2016-ci ildə isə 5.6 % artaraq 58.3 % təşkil etmişdir. Bu da ölkədə aparılan islahatların nticəsində, iqtisadiyyatın neftdən asılılığının azaldırılması, diversifikasiyası (saxalanması) istiqamətində aparılan siyasetə tamamilə uyğundur.


Göründüyü kimi, ümumi real artım tempinin yüksəkləşməsinə baxmayaraq, neft sektorunun ÜDM-dəki payı azalmışdır. Bu müsbət tendensiyalar ÜDM-in sahə strukturunun təhlili də göstərir.

Statistik məlumatlara görə ÜDM-də kənd təsərrüfatının payı 2016-ci ildə 5.6 %, sənaye 41.8 %, xidmətlərin istehsalı 33.4 %, tikintinin payı 12.3 % təşkil etmişdir.

Sənayenin dinamik inkişafı bu sahədə məhsul istehsalına müsbət təsir göstərməmişdir. Belə ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2016-ci il ərzində ölkə iqtisadiyyatında ÜDM-in artımı 2.8 % təşkil edib. ÜDM-in 60 %-dən çoxu istehsal sahələri, o cümlədən 46 %-i sənayenin payına düşüb.


Emal bölməsində istehsal haçmi sənayenin ümumi məhsulunun 24.3 %-ni təşkil edib, qida,

tütün, toxuculuq, geyim, kimya, tikinti materialları, metal məmulatları, elektrik avadanlıqları, avtomobil və qoşquların istehsalında artım müşahidə olunub. Bütün sənaye məhsulunun 81 %-ni özəl sektorun payına düşmüştür (şəkil 2).



Şəkil 2. Sənaye istehsalının sahə strukturu, 2016-ci il

Ölkədə sənaye istehsalının sahə strukturuna nəzarətsək, mədən sənayesinin ümumi istehsalın 73 %-ini, emal sənayesinin 20.2 % təşkil etdiyiñi görür (şəkil 3). Emal sənayesinin payının aşağı olması iqtisadi artım tempinin azalmasına götərib çıxarı. Bu o deməkdir ki, xammal ixracı da azalır, bu müsbət tendensiyadır və neftin qiymətinin aşağı düşüşüsülaqlaşdırır.



Şəkil 3. Mədənçixarmanın sənayesinin strukturu

Sənayenin sahə strukturunda mədən sənayesi, onun da tərkibində xam neft və təbii qaz hasilatı bütün sənaye məhsulunun 69.9 %-ni, mədən sənayesinin məhsulun isə 95 %-ni təşkil edir (bax: şəkil 2, 3).

Xam neft və təbii qazın daha dərin emal olunması üçün sənaye sahaları genişləndirilməli, ÜDM-də neft-qaz məhsulları hesabına gorilərin minimuma endirilməsi ölkəmizin növbəti illər üçün hədəfi olmalıdır.

Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin təhlili

Davos İqtisadi Forumu çərçivəsində hər il işıq üzü görən "Qlobal rəqabət indeksi" müxtəlif ölkələrin iqtisadi rəqabət qabiliyyətini müəyyən edir. Buraya müxtəlif meyarlar, o cümlədən

ölkənin makroiqtisadi göstəriciləri, infrastruktur, təhsil, rabitə və digər sahələrin inkişaf səviyyəsi addır.

2011-2012-ci illərdə qlobal rəqabət qabiliyyəti üzrə hesabatda verilən məlumat görə Davos İqtisadi Forumunun "Qlobal rəqabət indeksi"nə əsasən 2010-cu ildə Azərbaycan reytingi üzrə 150 ölkə arasında 57-ci yeri, bir il sonra isə 142 ölkə arasında 55-ci yeri tutub.

Iki pillə irəliləyin ölkəmiz bu göstəriciyə əsasən Türkiyə, Rusiya, Latviya, Slovakiya, Qazaxstan və bərə sərəd ölkələri də geridə qoyub. İndeksaltı reytingə asanın Azərbaycan makroiqtisadi mühit üzrə 16-ci, əmək bazarlarının effektivliyi üzrə isə 14-cü mövqeyini tutub.

Dünya İqtisadi Forumunun (DIF) "Qlobal rəqabət qabiliyyəti indeksi 2013-2014" hesabatında Azərbaycanın 148 ölkə arasında 39-cu yeri tutmasa ölkə biznesinin müfuzunun artmasından xəbər verir. Azərbaycan ötan illər müvəqqətə rəqabət qabiliyyəti səviyyəsinə görə mövqeyini gətirən xəbər.

Bələliklə, reytingdə iqtisadiyyatımızın mövqeyinin möhkəmləşməsinə bir neçə amil əhəmiyyətli təsir göstərib. Onlardan birincisi, "ASAN xidmət" mərkəzlərinin faaliyyətinin inkişafıdır. Adıçıkılon reyting hazırlanarkən müxtəlif göstəricilər və məyarlar nəzərə alınır. Burada dövlət xidmətlərinin inkişafı və əsaslıdırılmışlığı xüsusi əhəmiyyət kəsb edir.

ASAN daha çox fiziki şəxslərə aid xidmətlər göstərdiyindən biznes və işgüzar mühitə təsirini bəziləri tam anlamada da galəcəkdə müsbət təsirə dəyişdir. Daha çox hiss ediləcəkdir.

Reytingində iqtisadiyyatın mövqeyinin yaşılaşmasına Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyaları (IKT) sahəsinin inkişafı, müəsəbir texnologiyaların tətbiqi, şirkətlərin daxilində elektronlaşdırma prosesi bilavasitə biznes mühitində müsbət təsir edir və ölkənin iqtisadi inkişafına öz töhfəsi verir. Bu da yekunda rəqabət qabiliyyəti reytingində öksini tapır.

Iqtisadiyyatın rəqabət qabiliyyəti reytinginin artmasına təsir edən dəha bir amil xaricə Azərbaycan biznesinin müfuzunun yaşılaşmasına dair. Məlum olduğunu kimi, DIF reytingi tətbiq edilərkən dünən 148 ölkəsində iş adamları arasında sənədünən aparılan nticələrlə ölkənin yekun reytinginə ciddi təsir edir və DIF-in hesabatındaki məlumatlar ondan xəbər verir ki, Azərbaycana və yerli iqtisadiyyatda ettimad ildən-ildə artır.

DIF rəqabət qabiliyyəti indeksinin hesablanması üçün on iki göstəricidən istifadə edir. Bunlar

institutların keyfiyyəti, infrastruktur, makroiqtisadi sabitlik, sağlamlıq, ilkin təhsil, ali təhsil və peşə hazırlığı, əmək və xidmətlər bazarının, əmək bazarının somarlıyi, maliyyə bazarının inkişafı, texnoloji səviyyə, daxili bazarın haçmı, şirkətlərin rəqabət qabiliyyəti və ölkənin innovasiya potensialıdır.

Azərbaycan DIF-in açıqladığı "Qlobal Rəqabət Qabiliyyəti indeksi 2014-2015" hesabatında öz mövqelərinin bərə qdar da yaşılaşdırılmışdır. Hesabatın hazırlanmasında statistik məlumatlardan və dünən 144 ölkəsində fəaliyyət göstərən iş adamları arasında sorğunun nticələrindən istifadə olunmuşdur.

Hesabatın əsasən, Azərbaycan biznesin qeydiyyat üçün lazımlı olan prosedurların sayına görə 10-cu, biznesin qeydiyyat üçün təsob olunan vəza görə 36-ci və ÜDM-in haçmino görə 70-ci pillənin qoralarlaşmışdır. İnflyasiyanın sağlı səviyyəsinə görə isə Azərbaycan lider mövqedədir.

Həmçinin əmək bazarının somarlıyi, texnoloji səviyyə, "Maliyyə bazarının inkişafı" göstəriciləri üzrə ölkəmizin mövqeləri yaşılaşdırılmışdır. Hesabatda Azərbaycan, həmçinin bəzi alıtları ilə qoralarlaşmışdır.

"Qlobal rəqabət qabiliyyəti indeksi 2017-2018" hesabatın əsasən Azərbaycan 137 ölkə daxilində 37-dən 35-ci yera yüksəlk və bununla da dünyada sıralamasında iki pillə irəliləyib.

2017-ci ilin I rübündə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərindən görünü ki, dönya neft bazarında baş verən əsaslı əhəmiyyətli təsirin təsirini təsirini bəziləri tam anlamada da galəcəkdə müsbət təsirə dəyişdir. 2017-ci ilin I rübündə ölkənin iqtisadiyyinin mövqeyinin yaşılaşmasına Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyaları (IKT) sahəsinin inkişafı, müəsəbir texnologiyaların tətbiqi, şirkətlərin daxilində elektronlaşdırma prosesi bilavasitə biznes mühitində müsbət təsir edir və ölkənin iqtisadi inkişafına öz töhfəsi verir. Əlavə dəyərin 47.7 %-i sənayədə, 9.5 %-i təcəarət və naqliyyat vasitələrinin təmiri, 7.2 %-i naqliyyat və anbar təsərrüfatı, 6.8 %-i tikinti, 2.7 %-i kənd təsərrüfatı, məşə tasərrüfatı və bələqçılıq, 2.5 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.6 %-i informasiya və rabitə, 15.9 %-i isə digər sahələrdə istehsal ediləcəkdir.

Məhsulə və idxlə xalis vergilər ÜDM-in 6.1 %-ni təşkil etmişdir. Bir nəfər dən 5.233 mln. man. və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0.8 % çox ÜDM istehsal edilmişdir. Əlavə dəyərin 47.7 %-i sənayədə, 9.5 %-i təcəarət və naqliyyat vasitələrinin təmiri, 7.2 %-i naqliyyat və anbar təsərrüfatı, 6.8 %-i tikinti, 2.7 %-i kənd təsərrüfatı, məşə tasərrüfatı və bələqçılıq, 2.5 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.6 %-i informasiya və rabitə, 15.9 %-i isə digər sahələrdə istehsal ediləcəkdir.

Məhsulə və idxlə xalis vergilər ÜDM-in 6.1 %-ni təşkil etmişdir. Bir nəfər dən 5.233 mln. man. bərabər olmuşdur. Sənayə məssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tarafından 2017-ci ilin yanvar ayında 3.5 mlrd. man. və ya əvvəlki ilin müvafiq dövrü il Müqədəs

yisədə 1 % çox sənaye məhsulu istehsal edilmişdir.

Sənaye məhsulunun 72.3 %-i mədənçixar-
ma, 22.3 %-i emal, 4.8 %-i elektrik enerjisi, qaz
və buxar istehsalı, bələşdürülməsi və təchizatı,
0.6 %-i isə su təchizatı, tullantıların təmizlənməsi
və emali sektorunda istehsal olunmuşdur.

Mədənçixarma sektorunda nefit hasilatı 4.2 %
azalmış, amtolik qaz hasilatı isə 8.3 % artmış-
dır. Emal sektorunda içiklərin istehsalı 32.4 %,
toxuculuq sanayesi məhsullarının 2.6 dəfə, geyim
3 dəfə, ağac emali və ağaçdan məmələtlərin
65.2 %, qaz və karton 17.4 %, rezin və plas-
tik kütü məmələtlərinin 2.4 dəfə, tikinti mate-
riallarının 2.4 dəfə, metallurgiya sanayesi məhsul-
larının 35.2 %, hazır metal məmələtlərinin
27.3 %, kompüter və elektron məhsullarının
3.3 dəfə, elektrik avadanlıqlarının 4.6 dəfə, nəq-
liyyat vəsitişlərinin 23.6 %, mebel istehsalı 8.5 %
artmış, qida məhsullarının 3.5 %, tütün məmə-
lətlərinin 43.9 %, dəri və dəri məmələtlərinin,
ayaqqabılın 24.7 %, poliqrafiya məhsullarının
67.4 %, neft məhsullarının 10.2 %, kimya sənayesi
məhsullarının 6.7 %, maşın və avadanlıqların
istehsalı 55.5 %, maşın və avadanlıqların quraşdırı-
lması və tamiri işləri isə 55.4 % azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bələş-
dürülməsi və təchizat sektorunda istehsalın həcmi
3.8 % artmış, su təchizatı, tullantıların təmizlən-
məsi və emali sektorunda isə 5 % azalmışdır.

Sənayenin **qeysi-neft sektorunda** məhsul istehsalı
13 % artmış, neft sektorunda isə 1 % azalmışdır.
İstehsal edilmiş sonayə məhsulunun böyük
hissəsi istehlakçılarla göndərilib, əvvəlki dövrlər-
də yanarlıq ehtiyatları da nazara alınmaqla sonayə
müssəssisələrinin anbarlarında 01 fevral 2017-ci il
vəziyyətyində 565 mln. man. hazır məhsul olunmuşdur.

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəs-
sisələr və fiziki şəxslər tərəfindən 2017-ci ilin
yanvar ayı ərzində 16.7 mln. t. yüksək və 141.4 mln.
sornışın daşınmışdır. Əvvəlki ilin müvafiq döv-
rülə məngüyisədə yüksək daşınması 4.3 %, sornışın
daşınması isə 2.7 % artmışdır. Yüklərin 57.1 %-i
avtomobil, 31.3 %-i boru kamarı, 7.7 %-i dəmir
yolu, 3.8 %-i dəniz, 0.1 %-i isə havा nəqliyyatı
ilə daşınmışdır. Sornışınların 87 %-i avtomobil,
12.8 % metro, qalanları isə havा və dəniz nəqliyyatı
vasitələri ilə daşınmışdır.

İnfomasiya və **rəbət** müəssisələri tərəfindən
hüquqi və fiziki şəxslər göstərilən 127.8 mln.
man. xidmətlərin 71.3 %-i şəhər sektoruna aid
olmuşdur. 2016-ci ilin yanvar ayı ilə müqayisə-
da 2017-ci ilin yanvar ayında infomasiya və rə-

bi xidmətlərinin dayarı 2.3 % azalaraq, gəlinin
79.8 %-i qeyri-dövlət sektorunun payına düşmüş-
dir.

2017-ci ilin yanvar ayında **pərvənə ticarət**
şəbəkəsindən əhalisi 2575.7 mln. manatlıq məhsul
satılmış, xidmət subyektləri tərəfindən 700.6
mln. manatlıq **ödənişli xidmət** göstərilmişdir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ömtəc
dövriyiyası 1.3 % artmış, əhalisi göstərilmiş **ödənişli**
xidmətlərdən əldə olunan galır 2.7 % azalma-
mış, ticarət şəbəkəsində 1298.2 mln. man. arzaq
məhsulları, iki və tütün məmələtlərin, 1277.5 mln.
manatlıq qeyri-arzaq məhsulları satılmışdır.

Dövlət Gəmərtik Komitəsinin məmələtlərinə
əsasən 2016-ci ildə əlkənin **xarici ticarət** dövriyiyası
17675.7 mln. ABŞ dolları təşkil etmişdir.
Ticarət dövriyiyasının 9143.3 mln. dollarını və ya
51.7 %-ini ölkədən ixrac, 8532.4 mln. dollarını
(48.3 %-ini) isə idxlə məhsullarının dayarı təş-
kil etmiş, nticədə 610.9 mln. dollar möbləğində
müsbat saldo yaranmışdır.

2015-ci illə müqayisədə xarici ticarət dövriyiyası
məngüyisəli qiymətlər 12.4 %, o cümlədən
ixrac 14.2 %, idxlə isə 9.9 % azalmışdır. Ticarət
dövriyiyasının 34.9 %-i Avropa İttifaqı, 16 %-i
MDB, 49.1 %-i isə digər ölkələrin payına düşmüş-
dir. İdxalın ümumi dayorının 26 %-i Avropa İttifaqı,
25.3 %-i MDB, 48.7 %-i isə digər ölkələrin
payına düşmüşdür.

İxracın ümumi dayorının 43.2 %-i Avropa İttifaqı,
7.3 %-i MDB üzvləri, 49.5 %-i isə digər
ölkələrin hesabına formalasmışdır. 2016-ci ildə
qeysi-neft məhsullarının ixracı 2015-ci ilə nis-
baton 16.4 % azalaraq 1237.1 mln. dollar təşkil
etmişdir.

2017-ci ilin yanvar ayında əvvəlki ilin yanvar
ayına nisbatan **istehlak məhsulları** və **xidmətlərin**
qiymətləri 11.9 %, o cümlədən orzaq məhsul-
larının 14.5 %, qeyri-arzaq məhsullarının 12.3 %,
əhalisi göstərilən ödənişli xidmətlərin qiymətləri
isə 8 % artmışdır.

2016-ci ildə muzdla işçilərinin **orta aylıq
nominal əmək haqqı** 2015-ci illə müqayisədə
6.9 % artaraq 498.6 man. təşkil etmişdir. Əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin
yanvar ayında **əhalinin galirləri** nominal ifadə
4.6 % artaraq 3476.1 mln. manata çatmışdır.

Maliyyə Nazirliyinin operativ məlumatlarına
əsasən 2017-ci ilin yanvar ayında **dövlət bütçəsi**
1243.6 mln. man. vəsait daxil olmuş, bütçənin ic-
rasında yaranmış 318.7 mln. man. profisit ÜDM-
in 6.1 %-i səviyyəsində olmuşdur.

Mərkəzi Bankın ilkin məlumatlarına görə,
2017-ci il yanvar ayının 1-nə əlkənin bank və
bank olmayan kredit tsiklətlərinin **kredit portfe-
lli** milli vələtya ekvivalentində 16444.6 mln. man.
tsikl etmiş, onun 12966.6 mln. manat uzum müd-
dəli kreditlər olmuşdur.

Kredit portfeli 2016-ci il yanvar ayının 1-i
ilə müqayisədə 24.3 % azalmışdır. Ödəmə vaxtı
keçmiş kreditlərin məbləği ümumi kredit portfe-
linin 9 %-ini təşkil etmişdir. Əhalinin banklardakı
əmanətlərinin milli vələtya ekvivalentində məblə-
ğlığı 2017-ci il yanvar ayının 1-nə 7448.7 mln.
man. olmuşdur. Yanvar ayında milli vələtyanın 1
ABŞ dollarına nisbatda orta mənzənnə 1.81 manata,
1 avroya – 1.93 manata, 100 Rusiya rublu na-
na – 3.01 manata barəbər olmuşdur.

2016-ci ildə **ölkə əhalisinin sayı** 104.4 min
nəfər və ya 1.1 % artaraq 2017-ci il yanvar ayının
1-i 9810 min nəfər çatmışdır.

**2017-ci ilin I rübünnə makroiqtisadi göstə-
ricilərinə** gəldikdə, aprelin 10-də Azərbaycan
Republikasının Prezidenti İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2017-ci ilin I rübünnə
sosial-iqtisadi inkişafın yeneklərinə və qarşıda
durulan vəzifələrə həsr olunan iləci keçirilmişdir.

İqtisadiyyatımızın əsas göstəricilərinə nəzarə-
salan Prezident İlham Əliyev 2017-ci ilin ilk üç
ayı ərzində qeyri-neft sektorunun 2.4 %, qeyri-
neft sənayesinin 2 %, kənd təsərrüfatının 3.5 %,
bitkiçiliyin 20 %-dan çox artımı bildirmişdir.

Təhlil göstəriki, ki 2017-ci ilin yanvar-mart
aylarında ölkə sənayesində 10 mld. man. və ya
əvvəlki ilin müvafiq dövrü ilə müngüyisədə 6.8 %
az sənayə məhsulun istehsal etmişdir. Sonayenin
qeysi-neft sektorunda məhsul istehsalı 2 % artmış,
neft sektorunda isə 8.3 % azalmışdır.

Sənayə məhsulunun 71.8 % -i mədənçixar-
ma, 22.6 %-i emal, 4.9 %-i elektrik enerjisi, qaz
və buxar istehsalı, bələşdürülməsi və təchizatı,
0.7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi
və emali sektorunda istehsal olunmuşdur.

Mədənçixarma sektorunda neft hasilatı 9.9 %
azalmış, omətəlik qaz hasilatı isə 0.9 % artmış-
dır. Emal sektorunda qida məhsullarının istehsalı
3.4 %, içiklərin 37.1 %, toxuculuq sanayesi məhsul-
larının 2.4 dəfə, geyim 2 dəfə, ağac emali və
ağaçdan məmələtlərin 52.1 %, azaçılıq məhsul-
larının 2.4 dəfə, rezin və plastik kütü məmələtlərin
42.4 %, təkinti materiallarının 50.2 %, met-
allurgyaya sanayesi məhsullarının 3.8 %, kompüter
və elektron məhsullarının 2.2 dəfə, elektrik avadan-
lıqlarının 2.9 dəfə, nəqliyyat vəsitişlərinin 24.7 %,
məbelin istehsalı 56.5 % artmış, tütün məmələtlərin-

istehsalı 58.1 %, dəri və dəri məmələtlərin
ayaqqabılın 54.0 %, kağız və karton 3.3 %,
poliqrafiya məhsullarının 63.8 %, kimya sənayesi
məhsullarının 4.3 %, hazır metal məmələtlərin
21 %, maşın və avadanlıqların istehsalı 42.4 %,
onların quraşdırılması və tamiri işləri isə 59.9 %
azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bələş-
dürülməsi və təchizat sektorunda istehsalın həcmi
2.6 % artmış, su təchizatı, tullantıların təmizlən-
məsi və emali sektorunda isə 0.7 % azalmışdır.

İqtisadiyyatın xarakteri edən göstərici olan
2017-ci ilin birinci rübündə əlkənin 15229.7 mln.
man. və ya bir nəfər 1570 man. dayarında ümumi
daxili məhsul istehsal edilmişdir. Bu dövrdə iqtisadiyyat
qeyri-neft bölməsində istehsal olunmuş
əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbatən
2.4 % artmış, neft-qaz bölməsində isə 6.8 % azal-
mışdır.

Nöticə olaraq ÜDM-in 2016-ci ilin I rübündə
nisbatən artım sürəti 99.1 % olmuşdur. ÜDM-nin
7094.3 mln. man. sənayedə, 1823.1 mln. man.
ticarət, nəqliyyat vəsitsələrinin tamiri sahələrində,
1187.8 mln. man. tikintidə, 1006.9 mln. man.
nəqliyyat və anbar təsərrüfatı, 442.1 mln. man.
turistlərin yerləşdirilməsi və icatim işləşə, 412.3 mln.
man. kənd təsərrüfatı, məşə təsərrüfatı və bələçiliq,
259.3 mln. man. informasiya və rabitə sahələrində,
1931.3 mln. man. digər sahələrdə istehsal
edilmiş, məhsulə və idxlə xalis vergilər
1072.6 mln. man. təşkil etmişdir.

Ösəs kapitala yənəldildi vəsait **haqqında**
2017-ci ilin yanvar-mart aylarında əlkənin iqtisadi
və sosial sahələrinin inkişaf üçün bütün maliyyə
mənbələrindən əsas kapitala 3182.3 mln. man. və ya
əvvəlki ilin yanvar-mart ayları ilə müngüyisədə
3 % çox vəsait yənəldilmişdir.

Bu vəsaitdən 2214.2 mln. man. neft sektoruna,
968.1 mln. man. isə qeyri-neft sektoruna yənəldil-
miş, ümumi sərmayənin 71.2 %-i bilavəsət təkinti-
quraşdırma işlərinin yerinə yetirilməsinə sərf
edilmişdir.

İstifadə olunmuş vəsaitin 86.3 %-i məhsul is-
tehsilə obyektlərinin, 9.1 %-i xidmət sahələri üzrə
obyektlərin, 4.6 %-i isə ümumi sahəsi 385.5 min
m² olan yaşayış evlərinin payına düşür.

Daxili mənbələrdən əsas kapitala yənəldilmiş
vəsait ümumi sərmayənin 33.8 %-ni təşkil etmiş-
dir və onun ümumi dayorında müəssisə və təsiklətlərin
vəsaitləri 75.2 %, bank kreditləri 10.6 %,
bütçə vəsaitləri 8.5 %, əhalinin şəxsi vəsaitləri
4.7 %, bəndədənkarlar fondları vəsaitləri 0.6 %,
digər vəsaitlər isə 0.4 % təşkil etmişdir.

Təhlil nəticəsində məlum oldu ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı və davamlı inkişaf mərhələsinə keçmiş və dünya iqtisadi birliyində özüna layiq yer tutmuşdur.

Nəticə

Ölkədə aparılan diversifikasiya siyasətinə mü-

vafiq olaraq iqtisadiyyatın qeyri-neft sektoruna geniş imkanlar yaradılır, bunun nəticəsində iqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində işlər həyata keçirilir. Bütün bunlar isə ölkə iqtisadiyyatının keyfiyyətinə müsbət təsir edir və nəticədə bu sahədə xeyli irəliləyişə nail olmuşdur.

Ədəbiyyat siyahısı

1. Abdullayev Z.N., Bağırova Z.Ə. Sənayenin mahiyyəti və təşkilinin prinsipləri. – Bakı: ADIU, 2010, 278 s.
2. Abbasov H.M. Bazar iqtisadiyyatının əsasları. – Bakı: ADIU, 1994, 360 s.
3. Azərbaycan sənayesi. Statistik məcmuə. – Bakı: Səda, 2016, 230 s.
4. Azərbaycanda xüsusi iqtisadi zonalar və sənaye parklarının inkişafı layihəsi, 2013, 360 s.

References

1. Abdullayev Z.N., Baghirova Z.A. Senayenin mahiyyəti ve təşkilinin prinsipləri. – Bakı: ADIU, 2010, 278 s.
2. Abbasov H.M. Bazar iqtisadiyyatının esasları. – Bakı: ADIU, 1994, 360 s.
3. Azerbaijan senayesi. Statistik mejmua. – Bakı: Seda, 2016, 230 s.
4. Azerbaijanda khususi iqtisadi zonalar ve sənaye parklarının inkishafy layihəsi, 2013, 360 s.